

## ZƏNGİLAN RAYONUNUN BİTKİ ÖRTÜYÜNDƏ DƏYİŞMƏLƏRİN MONİTORİNQİ


**Yusif Abiyev, Maqsud Qurbanov, Vahid Fərzəliyev**

*AMEA-nun Mərkəzi Nəbatat Bağı*


Azərbaycanın cənub-qərbində yerləşən Zəngilan rayonu Kiçik Qafqaz ekosisteminin bir hissəsi kimi zəngin biomüxtəlifliyə malik bölgədir. Burada Şərqi palidi, Qafqaz vələsi, Araz palidi kimi ağaç növlərinin dominanlılığı ilə meşələr yayılmışdır. Rayonda yerləşən Bəsütçay Dövlət Təbiət Qoruğunun ərazisində təbii yayılmış Şərqi çinari məhvolma təhlükəsi ilə qarşı-qarşıyadır. Uzunmüddətli işgal dövründə burada tədqiqatların aparılması mümkün olmamışdır. Bu baxımdan ərazinin öyrənilməsi və bitki örtüyünün bərpası aktual məsələdir.

Məsəfədən zondlama texnologiyaları vasitəsilə 1992-2017-ci illər ərzində Zəngilan rayonunun bitki örtüyünün sıxlığının dəyişməsi verilmişdir. Tədqiqat zamanı iyul ayı üzrə multispektral görüntülər Landsat 5 və 8 peyklərindən əldə edilmişdir. Hesablamalar xlorofil indeksi (CIGreen) və getasiya indeksləmə texnikasına görə aparılmış və görüntülərin infraqırmızı və yaşıl bandları tətbiq edilmişdir (CIGreen=İnfraqırmızı / Yaşıl)-1).

Hazırda rayon ərazisinin təqribən 20-22%-i meşə ilə örtülüdür (15000-16000 ha). Analizlərin nəticəsi göstərir ki, rayon ərazisində yayılmış meşələrin sıxlığı azalmışdır. Su ehtiyatlarının tutduğu səth (-1) 1000 ha, açıq torpaq örtüyü (0) 13832 ha artmış, ən sıx bitki örtüyü (3) 1082 ha, sıx bitki örtüyü 10171 ha, seyrək meşə və kolluq bitkiliyi 3579 ha azalmışdır. Sıx meşə bitkiliyi orta sıxlıqlı meşə və ya kolluq bitkiliyi ilə əvəz olunmuşdur. İşgal dövründə insanların yaşamadığı dağlıq və dağətəyi hissələrdə kolluq bitkiliyinin inkişafı müşahidə olunur. Bu nəticələrin öz təsdiqini tapması məqsədilə tədqiqatlar fərqli aylar üzrə də aparılmışdır. Eyni zamanda ərazi üzrə birbaşa müşahidələr və ümumi vegetasiyanın canlılıq prosesinin izlənilməsini ehtiyac vardır.



1992-2017-ci illər arasında bitki örtüyünün sıxlığının dəyişməsi



Zəngilan rayonunun bitki örtüyü və meşələri